

Mirzə Mansurun mızrabı

Tar onun sinesində xüsusi ecazkarlıqla səslənirdi

T.MƏHƏRRƏMOVA

Deyirlər qədim müsiqi alətimiz olan tarı yaradı və usta ilk dəfə ruhu ilə baş-başa qaldıqı anda onu kökləyib. Elə o vaxtdan bəri bu sirlə alətin hər pardəsində gah vüsal səslərin, gah da hicran inləyir. Bu fərgili ovqatlar zaman-zaman hər ustadın barmaqları ilə başqı cır dila gəlib. Çünkü tarzın ifa etdiyi müğamlara, mahnilara özünəməxsus könül duyularını, ürk çırıntılarını köçürüb.

Görkəmləi tarzən Mirzə Mansur Mansurovun mızrabı ilə ulu tərəmiz ayrı bir ecazkarlıqla səslənib (Bu gün M.Mansurovun vəfatı gündündür).

Keçən əsirin 20-ci illərindən Azərbaycanda xalq yaradıcılığının yenİ çıxışının dövrü başlanı. Milli müsiqi sonotinin klassik nümunelerinə osasalan xalq müsiki yaradıcılığı xalq arasunda geniş inkişaf taparaq keyfiyyətlərlə zənginlaşdır ve müsiqi folklorlaşmışlığını onasın yaradır. Bu işdə mahir müğənnilər, aşq və xanendələr, xalq müsiqisi ifaçıları böyük rul oynayır. İfaçıqlı ananalarına sadıq qalan, ona daim inkişaf etdirməsi çalışan sonetkarlar içərisində Əsəd Rzayev, Mirzə Bayramov kimi aşqalar, Cabbar Qaryagdioglu, Bülbül Memmedov, Seyid və Xan Şüşinski kimi xanendələr, Qurban Pirimov, Əhməd Bakixanov, Mansur Mansurov ve başqa tarzənlərinə bəlliği bu gün də nümunə olub. Onlar oba-oba geziib, ansamlarla təşkil edib və meşhurlaşıblar. Beləliklə, xalq müsiqilərinin soneti dildən-dilə, nosildə-nosle keçib, pəşəkar cızgilərlə zenginlaşib və tədricin ümumxalq insonotino əvvərilib.

"XALQ KONSERVATORİYASI"

Azərbaycanın görkəmləi tarzənlərinən olan Mirzə Mansur Mansurov atası Məşədi Məlik boyin evində keçirilən Bakı müğam məclislerindən bəhrəlonarok müsiqi olmuşdur. Atası dövründən açıq fikiri şəxslərindən



biri, həm də istedadlı müsiqisünəs, mərinə və Şüvənləndəki bağlarına yənə də müsiqicilər, xanendələr, sərlər, İrlandan və Tiflisden gəlmış ziyanlar yüksərdi. Nəslin layiqli davamçısı kimi Məşədi Süleyman boy mahir tarzən və müğam bilicisi idi. Kicik qardaşı Mirzə Mansur boy da Azərbaycan müğamlarının təməm nozoriyyəcisi hesab olunur.

- O zaman insanlar "Elin gözü tərzidir" prinsipi ilə yaşayırdı - deyə qəzəblə lənat yığdırardı. O biri qonşular isə molanın bələnət gülərdərlər. Çünkü axşamlar Məşədi Məlikin evində müsiqi məclislerinən təşkil olunduğunu Bəkəda hamı yaxşı bildir. Azərbaycanın bütün gusullarından gələn müğam biliciləri, müsiqicilər, xanendələr bu məclisə toplaşdır. Müclisden noinki görkəmləi müsiqicilər faydalananş, hem də Seyid Əzim, Xursənbəy Nətəvan, Əbdürəhəmən bay Haqverdiyev kimi məşhur şair və ediblərimiz onuna yaxın əlaqədə olmuş, onun sonina şeirlər yazılmışlar. Bir məclisədə XIX əsrin ikinci yarısında bir növ "Xalq konservatoriyası" rolunu oynayır. Bu müsiqi ocağı bir hayat məktəbi olub. Məşədi Məlikin oğlu Məşədi Süleyman boy atasından sonraqalar nəslin varidatını idarə edirdi. O, atasının başlığı Bakı müğam məclislerini də davam etdirdi. Məşədi Süleyman boy icradar və sahibkar olmasına baxmayaraq, müğəmsiz özünü bir an da tövəvür etmirdi.

Mansurovların içərişəhərdəki evlə-

rinə və Şüvənləndəki bağlarına yənə də müsiqicilər, xanendələr, sərlər, İrlandan və Tiflisden gəlmış ziyanlar yüksərdi. Nəslin layiqli davamçısı kimi Məşədi Süleyman boy mahir tarzən və müğam bilicisi idi. Kicik qardaşı Mirzə Mansur boy da Azərbaycan müğamlarının təməm nozoriyyəcisi hesab olunur.

- O zaman insanlar "Elin gözü tərzidir" prinsipi ilə yaşayırdı - deyə Mansurovun nəslinən davamçısı Eldar Mansurovun xatirələrində:

- Mən öz nəslim, səcərem haqqında bir neçə kitab yazdım. Bizim nəslin başlangıcını XV əsr bəyberlərindən götürür. Azərbaycanda üç müğam məktəbi olub: Qarabağ, Şamaxı və Bakı. Bunu bütün müsiqi tariximiz hasil olunan kitablardan oxuya bəllərsiniz. Üç məktəbdən hada akademik olanı Bakı məktəbi id. Və bu müğam məclislerinən de 1863-cü ilən etibarən təşkilatçı ulu babam Məşədi Məlik olub. Həmin müğam məclislerində bəmüzələrinən nəzəriyyəyəsi və en müxtəlif ifa tərzlərini öyrən, onları yeni gelen nəsillərə tədris edirdilər. Müğam nəsilləndən-nəsle tətbiplərindən. Məşədi Məlik ağa mülkədar idi; o, məclisleri təşkil edən və bərədə düşünmürdü. Çünkü onun torpaqları, mülkləri, təsərrüfatı vərdi. Onların diqqəti yənəlməmiş mənəviyyat, mədəniyyət məsələlərinə. Onlar sonetə, müğamla çox ciddi möqəbul olurdular. Onlarla fəaliyyətinə sərf sonetə möqəbul olmaq kimi qiymətləndiriklər. Onlar üçün sonet bazarında satılıq mal dəyildi. Amma bu gün elə veziyət yaramı ki, sonet osorını yaradından onun bazarada necə neçəyə satılacağına nəzər almışın. Yəni sonetə yox, hesabla, mühasibatla möqəbul olmasına. Noticeədə sonet osorının evezine nese başqa bir şey alırmı.

Tale elə görtidi ki, bəyəzədo nəslindən olan Məşədi Məlikin oğulları da müsiqiçi, tarzən oldular. O illərin müsiqiciləri müsiqiye səlyənə kimi yanışmır, onu monovi qatda qobul edirlər. Məşədi Məlikin iki oğlu, monim babam Məşədi Süleyman boy yaşa 15 il ondan kiçik olan gardışı Mirzə Mansur uşaq vaxtlarından evlərindən vələ məclislərin şahidi olub, sonotə maraqlanıb, sonra da özlərini bu sahəyə həsr ediblər. Maraqlı, həvəs, savad və sonuz zəhmət onları Azərbaycanın gözəl tarzənlərinə sırası-

na daxil edib. Doğrudur, müsiqi tariximizdə dənə çox Mirzə Mansurun adı çəkilir. Amma babam Məşədi Süleymanın sənəti görənləri onu da en yüksək söz-lərlə qiymətləndirirdilər. O, ticarətə möşəl olmurdı. Özünün torpaq sahələrini, dükənlərini icarəyə verirdi və diq-qətinə bütünlükle sənətə yoldırdı. Sonra Şura hökuməti golondən torpaqları, mülkləri silindən aldılar. Nəriman Nərimanovun babamla yaxşı münasibəti vardı, evinətə gelib gedən olduğundan hörəmt saxladı. Babam və ailəsinə onun göstərişiyə Bır may küçəsində qırdamlı bir daxmaya köçürüldür. Şura hökuməti onların şəxsi mülklərini silindən aldı. Amma onların mənəviyyatına, sənətə yoxmadı. Əksinə, məktəblər açıldı. Bizda, nohəyat, Müsiqi Konservatoriyası yaradıldı. Atam Bahram Mansurov və ilə təhsilini Üzeyir Hacıbəyovun təşkil etdiyi müsiqi mətbətində, daha sonra Konservatoriyyata müğəm sinifin aparıcı omisi Mirzə Mansur surdan alb.

Men öz tariximizə, tarix simalarımıza hörəmt və sevgi ilə yanaşram. Amma nədenən məscənlərdən səd-dəndən, dəha çox nəfər miyontuların danışır. Torpaq, təsərrüfatla möşəl olan mülkədərələr qalır olur. Kəndən. De-yilir ki, kimse kastib idı, kəndə 3-5 qapık pul qazanır, sonra torpaq alı və hemin torpaqdan nef fəvvər vurdu, o da iddi milyonçun. Məsələn vəseli verirəm, gündə 3-5 qapık pul qazanın, istər Tağıyev olsun, ister Nəsirov, ister Muxtarov, torpaq sahəsi alı bilordimi? Hansı pulla? Xayud deyir ki, onların və sensə milyonçuların tikiydi binalar xalqa qala-caqdı və belə oldu. Xeyr, həmin binaları tezə hökumət gelib onlardan alb verdi xalqa, icmataliyətə. Xalqın bunla-ra heç bir dəliyə yoxdur. Xalqın qalaqac-a an böyük bina onun mədəniyyətidir. Bax, bunu olimizdə saxlamaq barəde düşünməliyik. Məşədi Süleyman, mənim babam, cismən özümüz mülkədar evində yaşayıb. Mən onu homşə dedim "mədeniyət" adlı o böyük binanın sakını olub. Bölgəvikişlər geləndə onun 48 yaşı vardı. Bölgəvikiş, 1955-ci ilə qədər rahat yaşadı, oğlu Bohram Mansurov, manım atam, Azərbaycanın Xalq artisti olan soneti ilk götürdü, indi də neveriləri bu yolu davam etdirirələr.

MUSİQİ ENƏNƏSİ

Görkəmləi tarzən Mirzə Mansurov 1920-ci ilə Üzeyir Hacıbəyovun təşkil etdiyi Dövlət Türk Müsiqi Məktəbində, 1926-46-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında müğamdan dars verib. O, Sadıqcan məktəbinin onənlərinən layiqcığı davam etdirib. Üzeyir Hacıbəyovun təsəbbüs ilə M.Mansurov tar sinif üçün ilk müğam tədris programını tərtib edib. M.Mansurov ifasının dan 1930-cu illərin ortalarında gənc bestəkar Tofiq Quliyev və Zəkir Bağırov "Rast", "Dıgah" və "Zabul" mühəmmədlər ilə deşə nota salıb. 1940-ci illərə Mirzə Mansur Mansurova Azərbaycan "Öməkdar insonətə xadimi" fəxri adı verilib.

Mirzə Mansurov oğlu Ənvar Mansurov atasının on istedadlı tələbələrindən olub. Ənvar Mansurov Böyük Vətən müharibəsinin ilk günlərində Brest qalasının müdafiəçiləri vərəndən kimi qoh-ramanlıqlı həlak olub. Ənvarın oğlu - Arif Mansurov uzun illər müxtəlif dövət idarələrindən rəhbər vezifələrində çalışıb.

Ancaq tövəvə olunası haldır ki, bir neçə əsrdən bəri davam edən Mansurovların ifaçılıq onomosisi Opera və Balet Teatrının solisti, Əməkdar artist, tanınmış tarzən Elxan Mansurovla bitir.